

ABŞERON SU SAYĞACLARI

"GƏNCƏ CİHAZQAYIRMA ZAVODU" ASC
Telefon: (+994 22) 255-12-35; E-mail: info@absheron-gcz.com

SSS-15, ISS-15, SSS-20, ISS-20


tipli pərli təkşaxeli soyuq və isti su sayğacları su təchizatı və istilik təchizatı sistemlərinin boru xəttlərində axan içməli su həcmini ölçmək üçün nəzərdə tutulmuşdur.

AZ 321 3964-01-2003 texniki şərtlərinə əsasən istehsal olunur.



XÜSUSIYYƏTLƏRİ:

- ☒ quru tip;
- ☒ antimagnit müdafiə;
- ☒ hesablayıcı başlığın 360 dərəcə fırlanma imkanı;
- ☒ latun gövdə (sifariş verildikdə polimer örtüklü boyalanır);
- ☒ sifariş verildikdə müdafiə gapağı və quraşdırılmış eks-klapana dəstələşdirmə;
- ☒ hidrotəcridli mexanizm;
- ☒ informasiyanın optoelektron götürülməsinin mümkünluğu;
- ☒ üfiqi (H) və şəqli (V) quraşdırılması;
- ☒ 24 aylıq zəmanət;
- ☒ 5 illik yoxlama intervalı;
- ☒ 12 illik orta istismar müddəti.



TEXNİKİ GÖSTƏRİCİLƏR:

Sayğacın adlandırılması	SSS-15 ISS-15	SSS-20 ISS-20
Metroloji təsnifati	B(A*)	
Şərti keçid diametri, DN, mm	15	20
Su sərfi, m ³ /saat		
- maksimal Q_{\max}	3,0	5,0
- nominal Q_n	1,5	2,5
- keçid Q_t	0,12; 0,15*	0,2; 0,25*
- minimal Q_{\min}	0,03; 0,06*	0,05; 0,1*
Həssaslıq həddi, m ³ /saat, çox olmayıaraq	0,012; 0,02*	0,017; 0,03*
Istehsal olunduqdan və təmirdən sonra yol verilən nisbi xətanın həddi, % :		
sərfiyatın $Q_{\min} - Q_t$ diapazonunda	±5	
sərfiyatın $Q_t - Q_{\max}$ diapazonunda	±2	
Maksimal işci təzyiq, MPa	1,0	
Suyun temperaturu, °C, çox olmamaqla		
- SSS tipli soyuq su sayğacları üçün	40	
- İSS tipli isti su sayğacları üçün	90	
İstismar şəraiti:		
- ətraf mühitin temperaturu, °C	от +5 до +50	
- nisbi rütubətlilik, %, çox olmamaqla	80	
İndikator qurğusunun həcmi, m ³	99999	
İndikator qurğusunda bölgünün ən kiçik qiyməti, m ³	0,0002	
Maksimum su sərfi zamanı sayğacda təzyiq itkisi, MPa (kgs/sm ²), çox olmamaqla	0,1 (1,0)	
Qabarit ölçüləri (LxBxH), mm, çox olmamaqla	110×78×65	130×78×70
Birləşdirici ilə birləşkə montaj uzunluğu, mm	174**	210**
Kütlesi, kq, çox olmamaqla	0,59	0,75

Qeyd:

*- Metroloji təsnifati- A

**- istehlakçının sifarişi ilə.